

**«2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüğün inkişafına dair Dövlət Proqramı»nda həyata keçirilməsi nəzərdə tutulmuş və «Aqrolizinq» ASC-nin fəaliyyət dairəsinə aid tədbirlərin**

**30.12.2014-cü il tarixinə icra vəziyyəti barədə**

**MƏLUMAT**

S/s	Tədbirin adı	İcraçı təşkilatlar	İcra müddəti	Tədbirin icrası ilə əlaqədar görülmüş işlər	Tədbirin icrasının qiymətləndirilməsi			Tədbirin qismən icra edilməsi və ya icra edilməməsinin səbəbləri
					Tam icra olunub	Qismən icra olunub	İcra olunmayıb	
1	2	3	4	5	6	7	8	9
2.3.4.	<b>İstehsal olunmuş süfrə üzümünün saxlanması üçün xüsusi kameraların (anbarların) tikintisinin dəstəklənməsi</b>	İİN, KTN, “Aqrolizinq” ASC, yerli icra hakimiyyəti orqanları	2012-2015	Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2014-cü il tarixli 54s nömrəli sərəncamı ilə təsdiq edilmiş 2014-cü il dövlət büdcəsindən “Aqrolizinq” ASC-yə ayrılmış 35.0 mln manat vəsaitin istifadə istiqamətləri üzrə bölgüsündə texnoloji avadanlıqların alınmasına maliyyə vəsaiti nəzərdə tutulmamışdır.			+	Maliyyə vəsaitinin ayrılması
2.4.14	<b>Üzümçülük təsərrüfatlarına texniki, aqrokimyəvi və digər xidmətlərin</b>	KTN, “Aqrolizinq” ASC	2012-2020	“Aqrolizinq” ASC 2014-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarının müasir tələblərə cavab verən kənd təsərrüfatı texnikaları, mineral gübrələr və pestisidlər ilə təmin edilməsi istiqamətində işləri davam		+		İcrası davam edir

göstərilməsi üçün müvafiq tədbirlərin görülməsi			<p>etdirmiş və məhsul istehsalçılarına müxtəlif aqrotexniki xidmətlər göstərmişdir.</p> <p>Qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə bölgələr üzrə məhsul istehsalçılarının Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı tələbatlarının həcmi müəyyənləşdirilməklə 2014-cü ildə dövlət büdcəsindən ayrılmış 35.0 mln manat vəsaitin istifadə istiqamətləri üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırılmış bölgüsü Nazirlər Kabinetinin 27 fevral 2014-cü il tarixli 54s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.</p> <p>Səhmdar Cəmiyyətin qarşısında yeni vəzifələrin qoyulduğunu və fəaliyyət dairəsinin genişləndiyini, məhsul istehsalçılarının kooperasiyalar şəklində birləşmələrini, ölkədə yeni əkin sahələrinin torpaq dövriyyəsinə cəlb edildiyini və aqrar sektorun maşın-traktor parkının daha müasir kənd təsərrüfatı texnikaları ilə yeniləndirilməsinin vacibliyini nəzərə alaraq təsdiq olunmuş bölgüyə, əlavə kənd təsərrüfatı texnikalarının alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinn və Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə Prezidentin Ehtiyat Fondundan, dövlət büdcəsindən və dövlət büdcəsinin Ehtiyat Fondundan “Aqrolizing” ASC-yə bu məqsədlərə ayrılmış 40,0 milyon manat büdcə vəsaiti və Səhmdar Cəmiyyətin təkrar istifadə vəsaitləri hesabına 2014-cü ilin hesabat dövründə 64.73 mln manat dəyərində 3681 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları alınmış və indiyə</p>				
---	--	--	--	--	--	--	--

qədər onların 3457 ədədinin, o cümlədən müasir tələblərə cavab verən 1085 ədəd traktor və 1880 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikalarının respublikaya gətirilməsi təmin edilərək böyük əksəriyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilmiş, Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2014-cü il tarixli 884 nömrəli Sərəncamı ilə kənd təsərrüfatı texnikasına ehtiyacı ödəmək üçün Prezidentin Ehtiyat Fondundan Səhmdar Cəmiyyətə ayrılmış 8.0 mln manat büdcə vəsaiti hesabına Gəncə Avtomobil Zavodundan “Belarus” markalı traktorların alınması məqsədi ilə satınalmalar proseduruna başlanılmışdır.

Müqavilə şərtlərinə uyğun olaraq kənd təsərrüfatı texnikalarının respublikaya gətirilməsi davam etdirilir.

Hesabat ilində “Aqrolizinq” ASC tərəfindən yeni alınmış, aqroservis filiallarının istifadəsində olan və anbar qalığı da nəzərə alınmaqla 3883 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 1336 ədəd müxtəlif gücə malik traktor və 1958 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları Səhmdar Cəmiyyətin rayon aqroservis filiallarının istifadəsinə və mülkiyyət formasından asılı olmayaraq 1929 nəfər hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən aqrotexniki xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq və əhatə dairəsini genişləndirmək məqsədi ilə Səhmdar Cəmiyyətin bütün bölgələri əhatə edən və tələb olunan kənd təsərrüfatı texnikaları ilə təchiz olunmuş rayon aqroservis filialları mülkiyyət formasından asılı

olmayaraq bütün kənd təsərrüfatı məhsulları istehsalçılara onların sifarişləri əsasında 20 addan çox aqrotexniki xidmət işlərini həyata keçirirlər.

Onu da qeyd etmək lazımdır ki, aqrotexniki xidmətlərin qüvvədə olan tarifləri minimum həddə xərclər nəzərə alınmaqla təsdiq edilmiş, dünya iqtisadiyyatında baş verən qiymət dəyişiklikləri və eyni zamanda respublikada yanacaq-sürtkü materiallarının qiymətlərinin artmasına baxmayaraq aqrar sektorun inkişafına dövlət dəstəyi baxımından bu tariflərin artımına yol verilməmişdir.

Bununla yanaşı, Dövlət Proqramının icrası ilə bağlı bu sahə üzrə ixtisaslaşmış fərdi sahibkarlara lizinq və aqrotexniki xidmətlərin göstərilməsinin vacibliyini və tələbatın həcmi nəzərə alaraq “Aqrolizinq” ASC tərəfindən 2014-cü ildə 182 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 68 ədəd kiçik at gücünə malik “Belarus” 622 və 422 markalı traktor, 30 ədəd traktor qoşqusu, 60 ədəd ventilyatorlu çiləyici, 4 ədəd bağarası hidravlik frez, 10 ədəd universal kultivator və 10 ədəd çala qazan alınmış və onların respublikaya gətirilməsi təmin edilmişdir.

Ümumiyyətlə, Səhmdar Cəmiyyət tərəfindən bu məqsədlər üçün 2012-2014-cü illərdə 7.3 mln manat dəyərində 908 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları alınmış, 5.81 mln manat dəyərində 718 ədəd, o cümlədən 238 ədəd traktor, 65 ədəd traktor qoşqusu, 159 ədəd ventilyatorlu çiləyici, 66 ədəd bağarası hidravlik frez, 36 ədəd kanal açan, 7 ədəd universal

kultivator, 11 ədəd çala qazan və 136 ədəd digər kənd təsərrüfatı texnikalarının, o cümlədən 2014-cü ildə 1.18 mln manat dəyərində 187 ədəd kənd təsərrüfatı texnikalarının məhsul istehsalçılara lizinq qaydasında satışı təmin edilmişdir.

Üzümçülüyn inkişafının və üzüm istehsalının artırılmasının ən vacib şərtlərindən biri də torpağın münbitliyinin qorunub saxlanması, onun tələb olunan mikroelementlərlə qidalandırılmasının təmin edilməsi və aqrotexniki qulluğun vaxtında aparılmasıdır.

01.01.2014-cü il tarixinə Səhmdar Cəmiyyətin rayon aqroservis fialialarında, rayonlararası təchizat və regional logistik gübrə bazalarında 38.88 min ton mineral gübrələr, o cümlədən 28.68 min ton ammonium nitrat (azot), 6.81 min ton superfosfat, 1.18 min ton nitroammofoska, 0,15 min ton kalium, 1,82 min ton ammofos və 0.24 min ton mikrogübrələr üzrə gübrə qalığı olmuşdur.

Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarına əsasən “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılara satılan mineral gübrələrin dəyərinə edilən güzəştlərin 50 faizdən 70 faizə və onun dəyərinin yuxarı həddinin 80 manata qaldırılması məhsul istehsalçıları tərəfindən rəğbətlə qarşılınmış və bununla əlaqədar mineral gübrələrə olan əlavə tələbatın ödənilməsi üçün Səhmdar Cəmiyyət tərəfindən hesabat ilində bu məqsədlər üçün nəzərdə tutulmuş 10.0 mln

			<p>manat büdcə və 16.74 mln manat təkrar istifadə vəsaiti hesabına 26.74 mln manat dəyərində 72.62 min ton, o cümlədən 60.0 min ton ammonium nitrat (azot), 4.0 min ton ammofos, 4.0 min ton nitroammofoska, 4.0 min ton superfosfat, 250 ton ammonium sulfat və 370 ton kalium xlor gübrələrinin alınması üçün müqavilələr bağlanmış, artıq onların tam həcmdə respublikaya gətirilməsi təmin edilmişdir.</p>				
--	--	--	--	--	--	--	--

2014-cü ilin hesabat dövründə 16.39 mln manat dəyərində 38.8 min ton mineral gübrələrin, o cümlədən 33.51 min ton ammonium nitrat (azot), 0.52 min ton superfosfat, 1.19 min ton nitroammofoska, 3.26 min ton ammofos, 130 ton kalium xlor, 188.2 ton mikrogübrələrin və 27.6 min manat dəyərində 3.63 ton pestisidlərin güzəştli satışı təmin edilmişdir.

Səhmdar Cəmiyyət tərəfindən Dövlət Proqramının icrası ilə bağlı tələb olunan kənd təsərrüfatı texnikalarının və mineral gübrələrin gətirilməsi istiqamətində işlər davam etdirilir.